



DÜŞÜNCƏLƏRİ YANDIRMAQ OLMUR

(essə)

*Ray Bradbury. "Fahrenheit 451"**
romani üzərinə*

Aysun Mahmudzadə

Xəzər Universiteti, Təbiət elmləri və
mühəndisliyi fakültəsinin fizika müəllim-
liyi ixtisası üzrə 2-ci kurs tələbəsi



Kitabın əsas mövzusu insanların bərabər doğulub, daha sonra üstün cəhətləri ilə digərlərindən fərqlənməsidir. Məsələn, siniflərdə şagirdlərdən biri daha çox oxuyub, savadlı olsa, digərlərindən üstün sayılır. Bu üstünlüyü aradan qaldırıb, hər kəsin bərabər olması (insanlar kitab oxuyanda dünyagörüşləri artır, daha çox öyrənirlər, bu da onları digərlərindən fərqləndirir), yəni insanların söz sahibi olub digərlərini oyandırmamaları məqsədilə bütün kitabları yandırmaq vəzifəsi yanğınsöndürənlərə tapşırılır.

Bu yanğınsöndürənlər kitabları yandırmaqdan xüsusi zövq alırlar, çünki nəticədə hər kəsin bərabərleşdiyini düşünürler. Əsərin baş qəhrəmanı Monteq də yanğınsöndürəndir. Lakin Monteq ele bir həddə gəlib çatır ki, həyatının mənasız olduğunu anlayır və kitablara sarılır. Çünki ona bu kitabların içinde nə olduğu çox maraqlı gəlir. Düşünür ki, əger bütün kitabları yandırmaq tapşırılıbsa, deməli, bu kitabların içinde xüsusi nəsə var və bu maraq onu cəlb edir. Ancaq onun yaşadığı cəmiyyətdə hər kəs kitablara nifret edir və kitab oxuyanlara "günahkar" gözü ilə baxırlar. Kitab oxuyan insanlar oxuduqca düşünürler və düşündükleri üçün xoşbəxt ola bilmirlər. Digərlərinin fikrinsə görə, kitab oxumayan insanlar xoşbəxt insanlardır, çünki heç nədən xəbərləri yoxdur. Ancaq televizora baxır və vaxtlarını boş keçirirlər.

Bir gün Monteq bir evdəki kitabları yandırmağın olur. O evdə ki, şahid olacaq hadisə Monteq'in bütün həyatına təsir edir. O evdə bir qadın kitabları uğrunda ölümü gözə alır və ölməkdən çox kitablarını xilas etməyi düşünür. Ancaq bu cəhdinin faydasız olduğunu görən qadın özünü kitabları ilə birlikdə yandırır.

Və beləcə belə bir fikir meydana çıxır: əger bir qadın kitablar uğrunda özünü yandırmağı gözə alırsa, kitabların içinde bizim bilmədiyimiz şeylər olmalıdır, çünki insan hayatı ciddiyə alınmayacaq bir şey deyil və əger kitab üçün kimse həyatını qurban verirse, demək, həqiqətən orada nəsə var. Bu hadisə Monteq'ə çox təsir edir və o bir ingilis professorla gizlin danışqlar aparır. Bu danışqlarda profesor ona kitabların niyə insan həyatı üçün önemli olduğunu söyləyir. Daha sonra Monteq ölümü bahasına olsa da, kitabları oxumağı qərara alır və həyat yoldaşına evdə gizlin saxladığı kitabları göstərir. Bunu görən qadın dəhşətə galır və: "Sən nə etmişən? Bizi öldürəcəklər!" - deyə ağlayır. Monteq ona bunu heç kimə deməməsi üçün yalvarır və bir müddət beləcə kitabları oxuyur. Ancaq həyat yoldaşı bir gün o işdə olanda, yanğınsöndürmə xidmətinə zəng edərək evində kitablar olduğunu deyir və nəticədə Monteq'ə öz kitablarını yandırmaq tapşırılır. Bu onda qəribə hissələr

*Fahrenheit üzrə 451 dərəcə kağızın alovlanıb yandığı hərarətdir.



oyadır. Lakin illerdir tanındığını zənn etdiyi həyat yoldaşı artıq ona yadlaşmışdı.

Artıq hər şeyin sonuna gələn və həbs olunacağını bilən Monteq öz yoldaşlarından birini öldürür və qacış professorun evində gizlənir. Orada yaralarını saniyir və mexaniki itin onu tapa bilməməsi üçün alkogoldan istifadə edir. Monteq orada olduğu müddədə professor ona çox ağıllı bir məsləhət verir; başqa yanğınsöndüren yoldaşının evinə gedib, o evdə kitab gizlətməyi Monteqə tapşırır. Monteq elə də edir. Bunu etməkə onlar düşündürdülər ki, beləcə bütün yanğınsöndürənlər məhv olacaq və beləcə daha kitabları yandıranlar olmayıcaq. Daha sonra o, professorun məsləhəti ilə meşəyə qaçır və orada özü kimi olan insanları tapır. Onlar professorlar, alımlar və elm ilə maraqlanan insanlar idi. Monteq'in məqsədini biliib, onu qəbul edirlər.

...Gecədən bir xeyli keçmiş həyəcan siqnalı düşmən ordusunun şəhəre daxil olması və müharibənin başlamasını xəber verir. Qaranlıq şəhər ölüm saçan silahların qorxunc işqlarına bürünür. Hər yer bombardman edilir. Monteq və dəstəsi müharibə bitəndək gözləyir.

Monteq və dəstəsi gecənin bitməsini gözləyərək hər kəs öz oxuduğu və yaddaşına hakk etdiyi kitabları şəhərə kimi danışır. Müharibə bitəndən sonra isə hər kəsin ağızından çıxan hər bir kəlməni kağıza köçürəcəkdilər. Dəstədəki hər kəs özünü bir yazıçıının və bir kitabın yerinə qoymuşdu. Dəstədəkilərdən biri "Qulliverin seyahəti" əsərinin müəllifi Conatan Swift, digəri Carlz Darwin, başqa birisi Şopenhauer, digəri Eynsteyn idи. Onlar meşələrdə yaşadıqları üçün artıq hamı tərəfinden unudulmuş, hamının el çəkdiyi kimsəsizlərdi. Onları məhv etmək insanların ağlına gəlmirdi. Düşünürdülər ki, kitab uğrunda rahat həyatından keçən bu adamlar artıq onlara zərər verə bilmezlər.

Şəhər açılır, Monteq son tiksini yoldaşları ilə bölüşür, lezzətli yeməklərini yeyirler. Şəhər isə yerlə yeksan olmuşdu. Ancaq həmin gün yeni bir həyatın başlangıcı olur. Monteq ətrafına baxıqdə hər kəsin onu maraq dolu baxışlarla süzdüyünü görür və bu vaxt dəstədən biri: "Bizim yeni liderimiz"- deye çığırmağa başlayır.

Müharibə bitmiş, şəhər sakitləşmişdi. Artıq yeni həyatın ilk günü idı. Monteq xəyallarını gerçəkləşdirməyin zamanı geldiğini anlayırdı. Kitabları çap etmək və elmi bütün dünyaya yaymaq vaxtı gəlmişdi və heç kəs onlara mane ola bilməyəcəkdi. Bu adamların əllərində kitab olmasa belə, onlar bütün kitabları beyinlərinə yerləşdirmiş insanlar idı. Beləcə, beyinlərinə yerləşdirdikləri kitablar sayesində onlar inanırlar ki, kitabları nə qədər yandırsalar da, düşüncəleri yandıra bilmezlər. Çünkü düşüncələr sənin özünükündür, sənə məxsusdur.